

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS




Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 150 (5381) 22 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir"

"Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var"



İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amalıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucalmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşdır, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışında iştirak edib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.

Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan ve ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılması na İqtisadiyyat Nazirliyinin Sahibkarlıqla Kəmək Milli Fondu tərəfin-



dən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablardada armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şisirildilir. Limonadın xammalı Almanıyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemde hazırlanır. İs-



tehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır. Prezident İlham Əliyev müəssisəni işe saldı.

Qabların doldurulması, qapaqların bağlanması, etiketləmə və paketləmə işlərinin həyata keçirildiyi zavodda istifadə olunan su öz mənbəyini dağlardan görməklə yüksək keyfiyyət göstəricilərinə malikdir.

İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amalıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”



Əvvəli Səh. 2

Lakin su istehsal prosesinə buraxılmazdan əvvəl təkrarən təmizləyici qurğulardan keçirilir. Hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Zavod öz əhətə dairəsini getdikcə genişləndirir. Təsadüfi deyil ki, ərazidə ümumi dəyəri 3,4 milyon manat olan süfrə suları istehsalı zavoduna Sahibkarlığa Kümək Milli Fondu tərəfindən 1,9 milyon manat güzəştli kredit ayrılib və zavodun illik istehsal gücü 12,8 milyon litr əhatəsi təqdim olunub. Süfrə suları istehsalı zavodu müasir tələblərə cavab veren avadanlıq əsasında qurulub. Zavod müxtəlif çeşiddə, o cümlədən 0,5 və 1 litrlik şüše, həmçinin plastik qablardada süfrə suları istehsal edir. Bu layihənin icrası neticəsində 40-dək yerli sahə işlə təmin olunub. Zavodda is-

tehsal olunan süfrə suları hazırda Rusiya Federasiyasına ixrac edilir və ərəb ölkələrinə ixracı istiqamətində danışqlar aparılır. Artıq limonadın İraq Respublikasına ixrac olunması üçün müqavilə bağlanıb. İlkin olaraq müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarılməstəsiinin açılışında iştirak edib. AZERTAC xəber verir ki, “Azerişiq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarılməstəsiyada görülen işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermişdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl

Rəsmi xronika

Prezident İlham Əliyev Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin idarə Heyətinin yeni sədri təyin olunub. SİA-nın məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Əsgər Əyyub oğlu Əlekberov təyin edilib.

Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzife və hüquqlarının bölgüsünü, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fermanında dəyişikliklər edilməsi barədə Ferman imzalayıb.

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fermanında dəyişikliklər edilməsi barədə Ferman imzalayıb.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında feal iştirakına görə Vilyam Fəhrəli oğlu Hacıyev 2-ci dərəcəli “Vətəne xidmətə görə” ordeni ilə təltif edilib.

mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzəre alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarılməstəsiyasiından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarılməstəsiyaya yenidən qurulub. İki dövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarılməstəsiyasinda

6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq Isalı və Göyəlli hava xətlerində istismara yararsız direklər yeni metal direklərlə əvəzlənilər. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

Ardı Səh. 4



İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”

Əvvəli Səh. 3

Yeni yarımtansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.

Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisine artan tələbatın ödənilməsi, güc qitliğinin aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımtansiyası 21 min abonentə xidmət edir. Yarımtansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraqdırılıb. Bu yarımtansiyani qidalandırmaq üçün “Zəyəm” yarımtansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq bürdövrlü hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımtansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir. Prezident İlham Əliyev yarımtansiyani işə saldı. Sonda xatirə şəkli çəkdi.

Avgustun 20-də Gədəbəyde Heydər Əliyev Mərkəzinin açılışı olub. AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında və ölkədə bütün sahələrin canlanmasında müstəsnə xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədilaşdırılması məqsədile respublikamızda çox mühüm tədbirlər görürlür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Ulu Öndərin zəngin və çoxşaxəli siyasi ərisinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

Orijinallığı ilə Gədəbəy şəhərinin gözəlliyyini daha da artırıran Heydər Əliyev Mərkəzinin yaradılması, ilk növbədə, gedəbəylilərin dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını nümayiş etdirir. Mərkəzdəki fotosəkillər və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründə tərəqqi mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və



xalq qarşısındaki misilsiz xidmətləri ilə bağlıdır. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Foyede ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərinə əks etdirən fotolarдан ibarət stendlər quraşdırılıb. Mərkəzin yerleşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq direyi ucaldılıb. Bayraq direyinin ay-uldüz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himminin sözleri əks etdirilib.

Məlumat verildi ki, ümumi sa-

həsi 3500 kvadratmetrdən çox olan Heydər Əliyev Mərkəzinin ti-kintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotosəkillər nümayiş olunur. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini təpib. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyanlılar və

zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur.

Avgustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış edib:

-Sabahınız xeyir, siz ürəkdən salamlayıram. Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünkü Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyaseti nəticəsində Azərbaycan 1993-cü ildən bu güne qədər sürətli inkişaf dövrünü yaşıyır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyələri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyaset davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasetin gözəl nümunəsidir.

Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox leyaqətli ölkə kimi tanınır. Ölkəmizdə bütün regionlarında sürətli inkişaf gedir. Beleliklə, ölkəmizdən bu günü və geleceyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşıyır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var.

Bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasetin bir təzahürüdür. Çünkü siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub.

Ardı Səh. 5



İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amalıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”



Əvvəli Səh. 4

Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkilde öz həllini tapıbdır və Gədəbəye təmiz içmeli su getirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünkü tarixdə bu güne qədər bu problem heç vaxt öz həllini tapmayışdı. Bu layihənin heyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içmeli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içmeli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkde olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzife qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içmeli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önemli layihələrdən biridir.

Gədəbəy rayonunda ekoloji vəziyyət çox yaxşıdır. Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır. Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki, Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə etsin. Biz buna nail olduk. İnsanların sağlamlığı üçün əlbəttə ki, ikinci mü Hüüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəyde həll olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana açılmış-



dır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir.

Digər infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik yarımtəstisiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrde hava şəraitində asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta direkler sıradan çıxırı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bize yaraşındır. İndi həm yarımtəstisya tikilib, həm yeni örtürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.

Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, - vətəndaşlar məsələ qaldırımdılar ki, kənd yolları bərabər vəziyyətdədir. Biz bu məsələni də tədricən həll etdik. Gədəbəyde üç kənd yolu layihəsi icra olunmuşdur

və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir. Əslində Gədəbəyde 100-dən bir qədər çox kənd var. Gədəbəyde bütün kənd yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da tarixi nailiyətdir. Çünkü yolların bərabər vəziyyətdə olması həm insanları narahat edirdi, gediş-geliş çətinləşirdi, həm də bu, kənd təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı, iqtisadi potensialı artır. Gözel kənd yollarının mövcudluğu sizə imkan yaradacaq ki, öz məhsulunu bazarlara daha da tez bir zamanda çatdırma biləsiniz. Ümumiyyətlə, inkişaf üçün - turizmin, kənd təsərrüfatının inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır.

Gədəbəy rayonunda qazlaşdırma 52 faiz səviyyəsindədir. Bu da rayonun relyefi ilə bağlıdır. Amma tədricən qazlaşdırma da artmalı-

dir. Beləliklə, rayonda bütün infrastruktur problemleri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır. Mənə verilən məlumatə görə, qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəyde mineral sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda, ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük dəstəkdir. Gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacaq. Biz hamımız - siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artırıbilək. Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əklilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövləte lazımdır. Çünkü biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.

Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözlənəcədir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var.

Ardı Səh. 6



İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”



Əvvəli Səh. 5

Çünki indi bəzi ölkələrdə əhalinin nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətli inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdır. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbette ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağ-

rımsənşyanın, həm limonad zavodunun, həm Heydər Əliyev Mərkəzinin açılışı, həm də içmeli su layihəsinin istifadəyə verilməsi göstərir ki, ölkəmizdə işlər yaxşı gedir. Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görülecekdir, yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin. Men sizi bu gözəl hadisə - içmeli su layihəsinin başa çatması münasibətilə ürəkdən təbrik edirəm.

x x x



çaları, xəstəxanalar tikilmelidir, infrastruktur yaradılmalıdır və əlbette ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ile tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda.

Gədəbəydə bir gündə həm ya-

Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq edən Məlahət Əliyeva dedi:

-Möhtərem cənab Prezident, icazə verin bütün gədəbəylilər adından Sizi salamlayım və Size “Xoş gelmişiniz” deyim. Cənab Prezident, bu gün gədəbəylilərin sevincinin həddi-hüdudu yoxdur. Sizin budəfəki səfəriniz şəhərimizin en böyük probleminə son qoyma-

du. Siz qeyd etdiyiniz kimi, uzun illər idi şəhər camaati sudan çox böyük əziyyət çəkirdi. İnsanlarımız yollarda qalmışdı, müxtəlif vasitələrlə, müxtəlif mənbələrdən su daşıyırılar. Artıq bu problem Sizin qayğı və diqqətiniz nəticəsində öz həllini tapdı. Şəhərimizin sakinlərinin canı bu əzab-eziyyətdən bir-dəfəlik qurtardı. Bütün bunlara görə Sizə gədəbəylilər adından minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı arzuluyırıq. Sağ-

olun.

x x x

Daha sonra Prezident İlham Əliyev “Gədəbəy şəhərinin içmeli su təchizatı və kanalizasiya sistemlerinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini eks etdirən stendlərlə tanış oldu. “Azersu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətəmizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkışaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində

Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və saygacalar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasilesiz suyun verilməsi təmin edilib.

Dövlətəmizin başçısının diqqətinə çatdırıldı ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kenarlaşdırılması üçün mehsuldarlığı

gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda tullantı sutəmizleyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzəy, Ariqdam, Yenikənd, Söyüdü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcədə 23 min nəfər faydalanaçaq.

Ardı Səh. 7



İlham Əliyev: “Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir”

“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amalıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”

Əvvəli Səh. 6

Prezident İlham Əliyev Gədəbəy şəhərinə təmiz içmeli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək öününe gül dəstəsi qoysdu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alipaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sira müüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiy়aslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Ceyir avtomobil yoluñun açılışında iştirak edib. AZERTAC xəber verir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox müüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri de Şəmkir-Yeni Göyçə-Dağ Ceyir avtomobil yoluñdur. “Azərvaytol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yoluñ texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bu yoluñ tikintisine Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yoluñ texnoloji ardıcılığı riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görüllüb, yol əsasının və çiçinlərin tikintisine 112 min kubmetr çınlıq, qum-qirmadaş qarışıq və 55 min ton asfalt-beton qarışıq sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametri 30 suktörüçü boru tikilib, yol təhlükəsizlik direkləri, yol nişanı və göstərici lövhələri quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Ceyir avtomobil yoluñ istifadəyə verilmesi ümumiyyətdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yüksək sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.

Prezident İlham Əliyev Gədəbəy rayonunda tikintisi başa çatmış avtomobil yollarının layihəsi barədə də məlumat verildi. Bildirildi ki, uzunluğu 5 kilometr, üçüncü texniki dərəcəli, 2 hərəkət zolaqlı



Qızılıtorpaq-Ağbaşlar avtomobil yoluñ istismara tam hazırda. Bundan əlavə, 7 min əhalinin yaşadığı və beş yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası avtomobil yoluñun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu olan bu yol dördüncü texniki dərəcəlidir və iki hərəkət zolaqlıdır. İnşası başa çatmış yollardan biri de Qarikkənd-Miskinli-Çalburun avtomobil yoluñdur. Uzunluğu 16 kilometr olan bu yol da dördüncü texniki dərəcəli olmaqla iki hərəkət zolaqlıdır. Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Ceyir avtomobil yoluñun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatire şəkli çəkdirildi.

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşunaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. AZERTAC xəber verir ki, muzeyde həm ölkəmizin, həm də Şəmkirin tarixini eks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgenin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşunaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkir

muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşunaslıq Muzeyinin də böyük əhəmiyyəti var. Bir-nanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşılıq zolağı salınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetme və nəzarət mərkəzinin açılışında iştirak edib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı evvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzin binasında yaradılmış stendlərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındaki xidmətlərini eks etdirən fotolar yer alıb. “Azərişiq” ASC-nin sədri Baba Rzayev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu layihənin icrası ilə alçaq gərginliklə və yüksək gərginlikli şəbəkələrdə fasileşəz və

də görülən işlər barədə də məlumat verildi. Son iki il yarımdə ərzində şəbəkənin xidməti ərazisində bir sıra vacib işlər görülüb. Rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumiyyətdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumiyyətdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Ümumiyyətdə, “Azərişiq” ASC dövründə Şəmkir Elektrik Şəbəkəsində 16 kilometr uzunluğunda 35 KV-luq, 126 kilometr uzunluğunda 6-10 KV-luq, 130 kilometr uzunluğunda 0,4 KV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 saygac dəyişdirilib, 1846 yeni saygac quraşdırılıb. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Şəhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Bu gün artıq hamiya məlumdur ki,



səfərlərini eks etdirən fotolar, rəyonun tanınmış ziyanları, qəhrəmanları barədə məlumatlar var. Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldular.

Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə məniyatır rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 mine yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrüne və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda beş

keyfiyyətli elektrik enerjisine nəzarətin təmin edilməsi, səfəriyyat göstəricilərinin real vaxt rejimində mənitorinqi, abonent məmənunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 KV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, saygacların göstəricilərinin on-line rejimde oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzəcların qarşısının alınması təmin olunacaq. Prezident İlham Əliyev respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 KV-luq şəbəkənin avtomatik idarəetmə və nezaret laiyəsi də təqdim olundu. Dövlətimizin başçısı sistemi işə saldı.

Prezident İlham Əliyevə Şəmkir Elektrik Şəbəkəsində son illər

Azərbaycan ordusuna nəinki regionun, eləcə də dönyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Şəhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.

Ardı Səh. 8

İlham Əliyev: "Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir"

"Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var"

Əvvəli Şəh. 7

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının "Turmaks" firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırından ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.

AZƏRTAC xəber verir ki, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah reisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına səyyar hospital barədə məlumat verildi. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açılışla dövlətimizin başçısına təqdim edilən bu Mobil Səhra Cərrahiyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündə indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirili-



lib. Hospital 2,5 min kvadratmetr sahədə açılmış. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerine yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyati və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardiograflar aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Həmçinin hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın əsərliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə getirilmesindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitər qoşqaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işq, mərkəzləşdirilmiş havalandırma və yan-

ğın əleyhine xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyə Hospitalının tam həcmində fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-da "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib. AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildiren lenti kəndi.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin idarə Heyətinin sədri Vüdat Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi. Bildirildi ki, "Azərxalça" ASC-nin Şəmkir filialının binasının tikintisine 2016-cı ilde başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl,

Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşni-lərinə üstünlük veriləcək. Bu çeşnilər dünyaya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, biçaq kimi alətlərə təmin edilib. Toxucular bir neçə ay ərzində

"Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara "Azərxalça" ASC-nin sertifikasi veriləcək. Satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək. Filialda yaradılan şəraitlə tanışlıqlan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.

Xalçaçı İlhamə Məmmədova dedi:

-Cənab Prezident, mənim uşaqlıqdan ar-

zum bu idi ki, xalça toxuyum. Xalça toxumaq biz Azərbaycan qadınlarının qanında var. Bizim nənələrimiz də xalça toxuyublar. Təessüf ki, mən onlardan birini görüb öyrəne bilməmişdim. Cox sevinirəm ki, məhz Sizin sayınızda burada yaradılmış müəssisədə qısa müddət ərzində xalça toxumağı öyrəndim. İndi burada mənim gözəl kollektivim və daimi iş yerim var. Bunun üçün Sizə çox minnətdaram.

Mən buraya Şəmkirin Qapanlı kəndindən gəlirəm. Buraya işləmək üçün rayonumuzun Qaracaəmirlı, Seyfəli və digər kəndlərindən, həmçinin Gəncəbasardan gələnlər var. Biz müxtəlif ölçülərdə xalçalar toxuyuruq. Biz işimizdən çox razıyiq. Sizə çox minnətdarıq ki, bizim üçün belə şərait yaratmışınız. Göstərdiyiniz bu qayğıya və diqqətə görə çox sağ olun. Sizə uzun ömr, cansağlığı arzulayıraq.

Prezident İlham Əliyev dedi:

-Çox sağ olun. Mən də siz xalça fabrikin açılışı münasibətilə təbrik edirəm. Cox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklarının yaradılması çox əlamətdar hadisədir.

Bir müddət bundan əvvəl mənim sərəncamımla "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin karşısındakı vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikleri yaradılsın. Bu il 10 fabrik, gelən il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklarının sayı 30-a çatacaq. Bu fabriklər 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işləmə təmin ediləcək.

Bu, çox gözəl təşəbbüsdür. Çünkü xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçaçılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız.

İlham Əliyev: "Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir"

"Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amalıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var"

Bizim xalçalarımız dünyyanın aparıcı müzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir. Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər də görülür və bu fabriklerin yaradılması bunun bir hissəsidir. Çünkü bu, həm iş yerləridir, həm biz tarihi sənətimizi, sərvətimizi qorunmuş olur, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə bündəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusiylə belə gözəl şəraitde.

Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar hem daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bəzən çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmışla biz bu məqsədi də təmin etmiş olur. Ölkəmizin təbliği, tanınılması istiqamətində bunañ çox böyük mənası var.

Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldıq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsınız ki, Azərbaycanda ipəkçilik de sürətli inkişaf etdirilir. Ipək xalçaların toxunması da gündəlikdədir. Yəni, "Azərxalça"nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir. Şədəm ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşunaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotosəkillər bunañ bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.

Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərem ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birine çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol laiyəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur.

Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on min-lərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin en böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə güzel fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim "Azərxalça" tərəfindən laiyinqəcə yerinə yetirilir. Qısa müddət ərzində bizi ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq. Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın.

İlhamə Məmmədova: Cənab Prezident, Siz Horadızdə xalça fabrikinin açılışını

edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılder. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər də görülür və bu fabriklerin yaradılması bunun bir hissəsidir. Çünkü bu, həm iş yerləridir, həm biz tarihi sənətimizi, sərvətimizi qorunmuş olur, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə bündəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusiylə belə gözəl şəraitde.

Prezident İlham Əliyev: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklarının açılışı nəzərdə tutulur.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin idarə Heyətinin sədri Vidiadi Muradov: Cənab Prezident, Tovuz, Ağstafa və Qazaxda bu da ilin sonuna qədər fabrikların açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işe götürümüzük. Fabrikler hazır olandan sonra həmin üç rayonda 450 nəfer işlə təmin olunacaq.

Prezident İlham Əliyev: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.

Xalçaçı Zəmine İsgəndərova dedi:

-Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə səhbət etməyi Allah bize qismət etdi. Həm də bize belə gözəl iş yerləri yaratdırığınızna görə Sizə minnətdarıq. Sizə kollektiviniz adından təşəkkür edirik. Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirdim. Biz nənələrimizin davamlılarıq, qızlarımız da bizim davamlılarımız olacaqlar. Cənab Prezident, size çox minnətdarıq. Biz Sizi çox isteyirik.

Prezident İlham Əliyev: Sağ olun. Mən də siz çox istəyirəm.

Xalçaçı Solmaz Cəlilova dedi:

-Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm can-sağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdırığınız bu şəraite görə çox sevinirik.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizdən çox sevinirəm.

Solmaz Cəlilova: İki şəhid bacısı, iki veteren anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşın, gözəlləssin. Sizə böyük nailiyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Prezident İlham Əliyev fabrikdə toxunması başa çatmış xalçanı kəsdi. Sonda xatır şəkli çəkdirildi.

Teməli 2014-cü ilde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub. AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı İlham Əliyev açılışa iştirak edib. Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı. Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan "Şəmkir Aqroparkı"nda həyata keçirilən layihələrə iqtisadiyyat Nazirliyinin Sahibkarlığı Kəmək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli kreditli verilib. Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və metbəx də var.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada

Prezident İlham Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatianın sabiq Prezidenti Ivo Josipoviç, İsrailin sabiq Prezidenti Dalia Itzik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laumciya və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin daxil olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəber verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun getdikcə arttığı, tərəfdəşələrinin çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiriləcək və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edildi.

Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidleyən və qablaşdırın avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidleyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidleyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlerin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlerin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhliilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kameralarda temperatur fərqində zədə alması minimuma endirilir.

Dövlətimizin başçısına aqroparkın "Ceyrançıl" massivi ərazisində yerləşən hissəsində görülən işlər barədə də məlumat verildi. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin ekin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrlı dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrlı borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkiləməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirler Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrıilib. Aqropark üçün "New Holland" markalı 10

müasir traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlığı lizinq yolu ilə alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututur inşa edilib, sahəsi 2016 kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə böyük güce malik elektrik yarımstansiyası və 6 transformator quraşdırılıb, ümumilikdə 35 kilometr uzunluğunda elektrik xətti çəkililib. İki üzən ponton üzərində 3 yeni motor və su насосu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-in "Lindsay" şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatı və avadanlığı quraşdırılıb. Bütün bunlar məhsuldarlıqla müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə öten il şəker çığınduru əkilərək 14 min ton məhsul yığılib və imişli şəker zavoduna təhvil verilib. Cari ilde həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkililib.

Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yeri keyfiyyətli məhsullarla təmin etməyə yönəlib. Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə "bir pəncərə" sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizasi Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, "Atabank" kommersiya bankının müvafiq strukturları fealiyyət göstərəcək.

"Şəmkir Aqroparkı"nın kommunikasiya teməti üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fiberoptik rabitə xətti çəkililib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir. Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələri ni verdi.

22 avqust 2017-ci il

Bakıda Qlobal Gənc Liderlər Forumu işə başlayıb



Avqustun 21-də Bakıda Di-asporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin Forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımdan bu mühüm tədbirin əhəmiyyətini vurğulayıb.

Son illər elmin, texnologiyaların sürtüli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoymuşunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdırın. Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin yeni cəmiyyətin qurulmasına bütün səyərlərin birləşdirilməsini tələb etdiyini bildirərək gəncləri bu prosesdə fəal olmağa çağırıb. Sonra Makedoniya Respublikasının Prezidenti George Ivanovun Forumu istirakçılarına məktubu oxundu.



Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev çıxışında dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəaliyyətini göstərməsinin vacibliyini qeyd edib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb. R. Plevneliev bildirib ki, bu işdə dünyadan icimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, ciyin-ciyyinə fəaliyyət göstərməlidirlər. O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığından gözel imkan kimi dəyərləndirib.

Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaş-



malardan istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərine böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafə nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümidi etmeye əsas verdiyini deyib. Bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rıfahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirib. Müasir dövrə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli süründürünü vurğulayan Latviyanın sabiq Prezidenti, NGBM-in üzvü Valdis Zatlars bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin müzakirə edilməsi baxımdan bu Forum mühüm əhəmiyyət daşıyır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər.

Açılış sessiyasından sonra İsmail Serageldin "Gənc liderliyin inkişafı" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, inklüzyivliliye nail olmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. Bu prosesdə təhsil, geniş biliklərə yiyələnmək, mədəniyyətin və incəsənətin inkişafı böyük əhəmiyyət daşıyır. Cəmiyyətin inkişafında dərin və əhatəli elmi araşdırımların, elmi cəmiyyətin auditoriyasının genişləndirilməsinin vacibliyini vurğulayan İ. Serageldin bildirib ki, elm cəmiyyətin əsas dəyərlərini ortaya çıxarmalıdır. Bu biliklərin cəmiyyətə ötürülməsi üçün dərin və əhatəli konsepsiyalar işlənilərə hazırlaşmalıdır. Bu məsələdə müdrik liderlik mühüm əhəmiyyət daşıyır.


Qlobal Gənc Liderlər Forumunun birinci günündə "Şəxsi qiymətləndirmə və liderlik" mövzusunda panel iclas və "Həzirdə hansı növ liderliyə ehtiyac var?" mövzusunda seminar keçirilib. Həmçinin Xorvatianın sabiq Prezidenti Ivo Josipoviç "Musiqi və siyaset" mövzusunda təqdimatla çıxış edib. Günlün yekununda gənc liderlər müxtəlif məsələlərə dair müzakirələr aparıblar. Forumda döyünün 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu programlar tədbirdə təmsil olunur.

Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsixua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sa-



pienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpool, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçigan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirde iştirak edirlər. Bundan başqa, Forumu bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali seviyyəli qonaq da qatılıb.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındaki fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparacaqlar. Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır. Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 24-də başa çatacaq.



Azərbaycan jurnalistləri sosial şəbəkələrdə "İlham Əliyevin dostları" səhifəsi yaradıblar

Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüsə çıxış edib. Onlar "İlham Əliyevin dostları" səhifəsini yaradıblar. "Facebook" və "Instagram"da, eyni zamanda, "Twitter"dəki hesablar da Azərbaycan Prezidentinin jurnalistlərə görüşləri, küləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldığı yazılar yerləşdirilir. Azərbaycan Mətbuat Şurasından AZƏRTAC-a bildirilər ki, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyaseti ilə bağlı ortaq informasiya platforması yaratmaqdən ibarətdir.

Fəaliyyət göstərdiyi qısa müddətdə "İlham Əliyevin dostları" "Facebook" səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyanət edib və bəyənib. "Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır", - deyə səhifənin təqdimat bölümündə bildirilir. "Prezidentimizi sevmək, dövlət və dövlətçiliyə sədəqət göstərmək ümde borcumuzdur", "Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük udusudur", "Dost olmaq da ayrı bir qururdur!" - səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.

Digər bir jurnalist isə öz fikirlərini belə ifadə edir: "Xalqını sevən, ölkəsini qururla təmsil etməkdən usanmayan, millətinə düşmənlik edən daxili və xarici ünsürlərin gözlərini oymağa hər an hazır olan, 7-dən 77-yə hər bir şəxsin qayğısına qalan və bundan xüsusi zövq alan, Azərbaycanın əleyhine atılan addımlara mükəmməl siyasi biliyi ilə cavab verib düzü-düz, əyri-əyri şəkildə başa salan, dünyanın iqtisadi cəhətdən əziziyət çəkdiyi və geriləndiyi bir vaxtda alternativ proqramlarla Azərbaycanın yüksək inkişafına nail olan bir Prezident - Azərbaycan Prezidenti İlham Əliyev mənim də DOSTUMDUR! Bunda gözəl nə ola biler ki?!"

Səhifədə, həmçinin dövlətimizin başçısının fealiyyətini eks etdirən fotoalbumlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşıma, şəhərlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuatla dövlət qayğısını eks etdirən yazılar da yerləşdirilib. Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətin nümayəndələrinin jurnalistlərin bu təşəbbüsünə qoşulmağı, səhifələrde feal şəkildə öz fikirleri bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasetini dəstəkləməyə çağırır.

Heydər Əsədov sakinləri qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust tarixində Şəmkir rayon Kənd Təsərrüfatı idarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək. SIA-nın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Şəmkir Anchor Rayon Kənd Təsərrüfatı idarəsinə (050-364-44-80) müraciət edə bilərlər. Qəbula yazılmək üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

1 8 avqust 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümüne təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin



dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalşaması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənəşdirildiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərefindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd



mühafizəsinin ən müasir təleblər səviyyəsinə qaldırılmışdan danışmış, Vətənə, dövlətə sədəqət andi içərek, mütqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadıq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.

Qeyd olunub ki, sərhədçi-lər bu il de peşə bayramlarını xidmətdə qazandıqları müsbət nailiyyətlər və yüksək əhvalı-ruhiyə ilə qarşılıyırlar. Bir neçə gün önce Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçuları və mülki işçiləri müxtəlif medallarla və fəxri adlarla təltif ediliblər. Bu ali dövlət təltiflərini sərhədçilər böyük ruh yüksəkliyi ilə qarşılıyib, yüksək etimad ilə fəxr etdiklərini bildiriblər.

Gənc əsgərlər təntənəli şəkilde hərbi anda getirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonogramı çatdırılıb. Valideynlər yaradılmış şəraite görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin tribuna öündən təntənəli marşla keçidi ilə başa çatıb.

RƏFIQƏ

Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması baxımından gənclərin bir araya gəlməsi çox önemlidir

Ümumiyyətə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin geleceyi üçün vacib olan məsələləri müzakirə edir, önemli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önemli tədbirdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqaristanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

Sabiq Prezident qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından müəyyən tədbirdir. Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fealdırlar, həm də onların öz mövqeyi var. Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önemlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fealiyyət istiqamətlərini müəyyənəşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birge müzakirə aparmaları çox əhəmiyyətdir.



DSX-də Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü ilə əlaqədar tədbirlər davam etdirilir

Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlər davam etdirilir. Bütün hərbi hissə və bölmələrdə keçirilən mədəni-kültəvi tədbirlərdə, elmi-praktiki seminarlarda, görüşlərdə sərhədçi veteranlar, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər. Bayram tədbirlərində müstəqil Azərbaycan dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındaki misilsiz xidmətləri xüsusi minnədarlıq hissi ilə qeyd olunur.



Bələ bayram tədbirlərindən biri də 18 avqust 2017-ci il tarixdə "Sərhədçi" idman Olimpiya Mərkəzində keçirilib. Dövlət Himninin səslenmesi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bayram təbriki tədbir iştirakçılarına çatdırılıb.

Bayram tədbirində dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin sərhədçilərin peşə bayramı gününün təsis edilmə-

si barədə 16 avqust 2000-ci il tarixli Fermanının tarixi əhəmiyyətindən, Ulu Öndərin müellifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərefindən uğurla həyata keçirilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin inkişaf edərək, dövlət sərhədlərimizi en yüksək standartlar səviyyəsində qorumağa qadir olan bir quruma çevrilməsindən qururla danişılıbdır.



31 avqust 2009-cu il tarixdə açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin iştirak etdiyi "Sərhədçi" idman Olimpiya Mərkəzinin respublikamızın idman hayatında mühüm rol oynaması, sərhədçi idmançıların son illərdə beynəlxalq və yerli yarışlarda 539 qızıl, 311 gümüş, 620 bürünc medal qazanması xüsusi qeyd edilibdir. Tədbir iştirakçıları "Sərhədçi" idman Olimpiya Mərkəzinin idmançılarının bədii gimnastika, idman gimnastikası, akrobatiqa, karate, güləş, sambo və idmanın digər növləri üzrə nümunəvi çıxışlarını böyük maraqla izleyiblər.

Tədbirdə xidmət zamanı yüksək nəticələr eldə etmiş sərhədçi idmançılar mükafatlandırılırlar. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konsert programı ilə başa çatıbdır.

R.HÜSEYNOVA

Harvard Universitetinin tələbəsi: "Forum gələcək liderliyimdə müstəsna əhəmiyyətə malikdir"

Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak etmək mənim üçün bir şərəfdır". Bunu SIA-ya açıqlamasında Harvard Universiteti Hüquq fakültəsinin tələbəsi David Benger deyib. Onun sözlərinə görə, Forum çərçivəsində sabiq prezident, baş nazirlərə görüşmək sevindirici haldır: "Burada təşkil olunan bütün debatlar, qeyri-formal danışqlar mənim gələcəkdə lider olmağında müstəsna əhəmiyyətə malikdir. İlk dəfədir ki, Bakıdayam. Artıq 3 gündür şəhəriniz qonağıyam. İndiyənə kimi "İçəri şəhər"də, "Qız qalası"nda, Dənizkənarı Milli Parkda olmuşam. Azərbaycan xalqı çox qonaqpərvərdir".



22 avqust 2017-ci il

Naxçıvanda kənd turizmi inkişaf edir

İsti günlerinde asuda vaxtı səmərəli keçirmək, yaxşı istirahət etmək üçün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş imkanlar var. Bu məqamda kənd turizmi dəha çox diqqəti cəlb edir. Çünkü kənd turizmi ən sərfəli və ən gözəl istirahət növüdür.

Sevinçdirci haldır ki, dünyanın, xüsusən de Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növüne ölkəmizdə, o cümlədən muxtar respublikada maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenidən



lənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı diqqətlər ile müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Məsələn, yay tətili dövründə muxtar respublikanın ecacalar təbiətə malik Şahbuz rayonunun Biçənek və ya Ordubadın Çənnəb kəndinə yollanmağı yaxın xaricdəki hər hansı turizm mərkəzinə seyahətə müqayisə etdikdə bunu daha aydın şəkildə görmək olar. Belə ki, iki nəfərin birhəftəlik xarici ölkə turuna çəkdiyi xərcə dörđnəfərlik bir ailənin ən azı iyirmi gün ərzində bir kənddəki bütün xərclərini ödəyəcək istirahət programı təşkil etmək mümkündür. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir. Kəndlilin öz evinin, yaxud həyətinin müeyyən bir hissəsinə kiraye vermesi, turistləri gündəlik qida məhsulları ile təmin etməsi yaxşı gəlir getirir. Bu gün kəndlərimizdə sürətli yenilənən infrastruktur şərait, əhalı gəlirlərinin artması ilə onların mənzil-məişət şəraitinin yaxşılaşması da burada müsbət faktorlardandır. Şübhəsiz, şəhərlə turistlər üçün kəndin ekzotikası, burada onlar üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və unikal menyu ilə hazırlanmış mətbəx nümunələri əsas motiv olsada, müasir standartlara uyğun yerləşmə şəraitidə mühüm şərtlərdən sayılır. Başqa sözə, şəhərlə turistlər üçün yaşlılıq içerisinde olan kənd həyatında çox maraqlı cazibə elementləri vardır.

Şübəsiz, hananın hərarətinin 40 dərəcəyə çatdığı bu yay günlərində muxtar respublikanın dağ kəndlərinin sərin havası şəhər sakınları üçün əsl turizm motividir. Belə isti havalarda şəhərdə gecələr kondisionerdə istifadə etmədən yatmaq mümkün olmadığı halda, Şahbuzun dağ kəndlərində sakınlar bəzən axşamçağı qalın paltar da geyməli olurlar. Odur ki, kəndin sərin havasını, buz kimi sularını, günboyu kölgəliklərdə dincəlib gözəl vaxt keçir-



məye imkan verən yamaşıl bağ-bağçalarını bir dəfə görən bir də ora can atır. Həm də tək deyil, ailəliklə, dost-taşınşalarla birgə.

Muxtar respublikada kənd turizminin inkişafı hazırda diqqət mərkəzindədir. Belə ki, kənd turizminin turizm ehtiyatlarından istifadədə, əhalı məşğulluğunun təmin olunmasındaki rolü dövlətin də maraq dairesindədir. Bu sahədə hələ illər öncəsindən aparılan maarifləndirmə işləri öz bəhrəsini verməyə başlayıb. Artıq öten illərdən etibarən dağ kəndlərimizdə bu istiqamətdə keçirilən tədbirlər əhalinin de biznesin bu növüne olan marağını artırıb. Onu da qeyd edək ki, isti yay günlərində ailəliklə kənddə qalıb dincəlmək ənənəsi evvəller, sovet dövründə de olub. Kəndlərimizin yaşlı sakınlarının dediklərinə görə, öten əsrin 50-60-ci illərində soyuducu məişət əşyalarının geniş yayılmışlığı vaxtlarda kənd həyatlarında çadır qurub yay tətilini keçirənlər az olmayıb. O vaxtlar qazanc məqsədli fəaliyyət, yeni sahibkarlıq qadağan olunduğuundan bu sahə də inkişaf etmeyib. İndi isə azad bazar iqtisadiyyatı dövründə kəndlilin sahib olduğu hər bir resursun gelirə çevrilmesi üçün əlverişli şərait və ondan istifadə üçün dövlət destəyi vardır.

Qeyd etmək yerinə düşər ki, hazırlığı bazar qiymətləri ilə bu mebleğ ölkəmizdə bir gün üçün 20-30 manat arasında dəyişir. İndi xarici ölkələrdəki

otel qiymətləri ilə müqayisədə görünüşü kimi, bu, turistlər üçün çox da bəhəli deyil, əksinə, daha çox müddətə qalmaq istəyənlər üçün daha sərflidir. Əger nəzərə alsaq ki, kənd turizmində tur günlərinin sayı adı turlara, məsələn, tanışlıq turlarına nisbətən daha çox, adı hallarda 2-3 heftəyə, bəzən də bir aya qədər olur, onda yay feslinde bu sahəni sabit gəlir mənbəyi hesab etmək olar.

Muxtar respublikada kənd turizminin inkişafı perspektivləri yüksək qiymətləndirilir. Öten illərdən başlayaraq Ordubad, Şahbuz və digər rayonlarda bu faydalı turizm növünün inkişaf etdirilməsi məqsədilə maarifləndirici tə-

birlər də keçirilib. Naxçıvan Turizm-İnförmasiya Mərkəzinin saytında muxtar respublikanın dağ kəndlərində turistlərin qala biləcəyi evlər haqqında məlumatlar yerləşdirilib, muxtar respublika mətbuatında kənd turizmi potensialımız və ondan istifadə yolları haqqında da xeyli sayda maarifləndirici materiallar dərc olunub, verilişlər yayılmışdır, onların hamisi internetə yerləşdirilib. Gündə-güne daha da gözəlləşən, müasirləşən Naxçıvanın kəndlərinin turizm cəzdərliyi, əhalinin qonaqpərvərliyi və ərazidə yaradılmış güclü sosial-mədəni infrastrukturun mövcud imkanları burada kənd turizminin gələcək perspektivdə də inkişafi üçün geniş imkanların olduğunu göstərir.



“Yeni Azərbaycan” qəzeti redaksiyasında “EkoAvrasya” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Dünen “Yeni Azərbaycan” qəzeti redaksiyasında Türkiyədə fəaliyyət göstəren “EkoAvrasya” (Avrasya Ekonomik İlişkiler Dərnəyi) təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Yeni Azərbaycan” qəzetiin baş redaktoru, millet vəkili Hikmet Babaoglu, “EkoAvrasya” təşkilatının idarə Heyətinin sədri Hikmet Ərən, təşkilatın baş katibi Bəşir Var, təşkilatın idarə Heyətinin üzvü Kamal Kurnaz, Dövlət idarəciliy Akademiyasının müəllimi, Türkiye və Yaxın Şərqi Dövlət idarəciliyi İnstytutun doktorantı Elmır Əliyev iştirak ediblər. Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetiin baş redaktoru, millət vəkili Hikmet Babaoglu Azərbaycan-Türkiyə münasibələrinin strateji xarakter daşıdığını, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millet, iki dövlət” fəlsəfəsinə söykəndiyini bildirib. İki ölkə arasında mühüm əməkdaşlıqların həyata keçirildiyini xatırladan Milli Məclisin deputati H.Babaoglu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiye Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın arasındaki dost və qardaş münasibələrin əlaqələrin genişlənməsinə xüsusi töhfə verdiyini bildirib. H.Babaoglu bu gün qlobal dünyada baş verən kataklizmləre diqqət çəkərək, Azərbaycan ile Türkiyənin hər zaman ümummilli məsələlərə eyni mövqədən yanaşmasının qardaşlığın bariz sübutuna çevrildiyini söyləyib. Öten il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin Azərbaycanda da narahatlıqla qarşılandığını deyən millət vəkili türk xalqının hər zaman öz dövlətinin, xalqının mənafeyini qoruduğunu vurğulayıb.

Görüşdə çıxış edən “EkoAvrasya” təşkilatının idarə Heyətinin sədri Hikmet Ərən, təşkilatın nümayəndələri Kamal Kurnaz, Bəşir Var da, öz növbələrində, təşəkkür-lərini bildiriblər. Vurğulanıb ki, “EkoAvrasya” təşkilatı Azərbaycanın haqq əsi olan Dağlıq Qarabağ münaqışası ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bütün gücünü səfərər edib.

Sonda Milli Məclisin üzvü Hikmet Babaoglu “EkoAvrasya” təşkilatının xüsusi plaketi ilə təltif olunub. Eyni zamanda, siyasi elmlər doktoru, professor H.Babaogluun müəllifi olduğu “Akdamardan Sarı Gelinədək erməni yalanı” kitabı da təşkilatın nümayəndələrinə hədiyyə edilib.

Hikmət Çətin: Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək



Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırıldığı önemli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqtəyinə nəzərlərden yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşır. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzheb qarşılıqları möv-

cuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümidi gəncələrdir. Ona görə də gəncələrə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önemlidir. Bu fikirləri Türkiyənin sabiq xarici işler naziri Hikmət Çətin söyləyib.

Sabiq nazir deyib: “Qlobal Gənc Liderlər Forumu dönyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır. Daha yaxşı dönyanı qurmaq üçün nə etmək lazımdır? Dönyanın gələcəyi gənclərə bağlıdır. Gənclərin bacarığına inanıram. Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölge, həm də dünya üçün çox önemlidir”.

Yalan, böhtan, saxta ideologiya və quru vədlər...

Necə itiriblərsə, bundan sonra da itirə-itirə getməkdə davam edəcəklər

Son günlər müxalifətin dağıdıcı qanadında cərəyan edən müxtəlif səpkili hədəslər, bir daha belə qənaətə gəlməyə əsas verir ki, yalan, şər-böhtan, saxta ideologiya və quru vədlər üzərində qurulmuş düşərgə "siyasi" cəhətdən bundan uzağa gedə bilmək qabiliyyətində deyil.

Məsələn, götürək bir neçə gündür ki, etrafında söz-söhbət gəzen "Turan" informasiya agentliyini. Media sahəsində, ümumiyyətə, yer tutmağı bacarmayan agentlik və onun rəhbəri Mehman Əliyev indi də vergi borcunu ödəməməklə, etrafında sünə ajiotaj yaratmağa cəhdər göstərir.

Mehman Əliyev 37 min borcu olduğunu öyrəndikdən sonra sevinib?

Vergi borcunu, 37 min manatı ödəməmek üçün, o, müxalifətin köhnə peşəsi olan haray-şivəncilik metodundan yararlanmağa çalışmaqla xarici dairələrin diqqətini özüne cəlb etməyə ümidi edir. Ancaq gəlin görək, M.Əliyev, ümumiyyətə, həyatı boyunca xalq və dövlət üçün maraqlar çerçivəsində çıxış edibmi? Əslə! Onunla Əli Kərimli, İsa Qəmbər, Leyla Yunus, Xədica İsmayılov və sair bənzer siyasetbazlar arasında, ümumiyyətə, heç bir fərqli yoxdur. Hətta o dövletə 37 min borcunun olduğunu öyrəndikdən sonra belə də sevinib. Çünkü ona işlədiyi erməni lobbisi tərəfindən olmayan yerdən səs-küy yaratmaq əmri verilib. Bu səbəbdən, siyasi həysizliq nümayiş etdirib, ondan vergi borcunun ödənilməsini tələb edən strukturu məhkəməyə verir. Sonra da, iddia edir ki, guya Azərbaycanda demokratik mühit sixıntı içərisindədir və məhkəmələr sıfırışlı işləyirmiş...

Fakt isə budur ki, M.Əliyev, məhz demokratik mühitdən istifadə edərək, guya inanmadığı məhkəməyə müraciət edib. Yəni etiraf edir ki, Azərbaycanda demokratiya da mövcuddur, məhkəmələr də şəffaf qay-



dada işini aparır. Əks halda, o, bu addımlarını atmazdı.

Belə olmasaydı, Leyla Yunus Hollandiyada oturub, dərhal Mehman Əliyevə qahmar çıxmazdı

O da əbəs yere deyil ki, 2018-ci ilde keçirilməsi planlaşdırılan prezident seçkilərində sünə hay-harayalar qaldırmış radikalın qarşısına qoyulan vəzifələrdən dir. Misal üçün, M.Əliyevin fonunda biz siyasileşmiş QHT-lərin də feallıqlarını artırıqlarını görməkdəyik. Yəni bu feallığın 2018-ci ilde keçirilməsi planlaşdırılan prezident seçkiləri ile əlaqəsi olduğu barədə fikirlər irəli sürürlər. Hətta "SDİ"-nin rəhbəri Leyla Yunusun siyasileşmiş QHT-lərin esas ideoloqlarından olduğu artıq müyyən məsələlər və faktlarla sübuta yetirilir. Bu baxımdan, demək olar ki, maliyyə vəsaiti eldə etmək üçün beynəlxalq təşkilatları və fondları Azərbaycanda siyasileşmiş QHT-lər arasında vasitəciliyi L.Yunus həyata keçirir. Belə olmasaydı, L.Yunus Hollandiyada oturub dərhal M.Əliyevə qahmar çıxmazdı. Üstəlik, bu məsələ ilə bağlı Azərbaycanda çalışan əlaaltıları ile gizli telefon danışçıları aparıb sekiönçesi vəziyyəti qızışdırmağa cəhd göstərmezdə. Hər halda, yuxarıda da qeyd etdiyimiz kimi, bu ünsürlerin bir-birilərinə bağlılıqları mövcuddur, sadəcə, bir amana bənddirlər ki, sözü bir yere qoyub dövlət maraqları əleyhinə çıxış etsinlər, lobbiçi erməni aşnalarının xoşhalılıqlarına nail olsunlar. Ancaq unudurlar ki, bu cür siyasətlərin Azərbaycanda yürüdüləməsi məsəlesi çoxdan qapadılın. Nə M.Əliyev, nə də bu gün ona havadaları edən siyasileşmiş QHT-lər, o cümlədən, AXCP və Məsusat kimi partiyalar heç nə əldə edə bilməyəcəklər. Əksinə, necə itiriblərse, bundan sonra da itirə-itirə getməkdə davam edəcəklər.

Rövşən RƏSULOV

Hər kəsə belli olan fakt, ondan ibaretdir ki, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq, tekmil struktur elementlərinə malik olan və möhkəm əsaslarla söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da dağıdıcı müxalifətin çirkin və yaramaz siyasetinin dəyişməsinin mümkün olmadığını göstərir.

Bu fəaliyyət yolunu daha çox Məsusat və AXCP rəhbərliyinin tutduğu müşahidə olunur. Yeni Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı maliyyə yardımını əldə etmək üçün xarici maraqlı dairələrin əlaaltıları rolunda çıxış edirlər. Məlumatla görə, dağıdıcı ünsürər 2018-ci ilə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı "SOROS" və "Fredoum



dirib ki, dağıdıcı ünsürər, istəsələr bele, bəd niyyətərini reallaşdırma bilməyecəklər: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmagi bacarır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düşər olacaq. Çünkü həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər".

AMDП sədri, millət vəkili Elşən Musayev müxalifətin mitinq şousunun baş tutmasına

Müxalifəti sonu bilinməyən fəlakət gözləyir

"Hous" təşkilatından 1 milyon 280 min dollar alıblar. Tərəflər arasında əldə olunan razılaşmaya görə, əməkdaşlıq münasibətləri sentyabr ayından sonra bir qədər də genişlənəcək. Artıq Almaniyada səferdə olan Məsusat başqanı A.Hacılı orada nəzərdə tutulan əməkdaşlıq məsələlərinin detalları ətrafında müzakirələr aparıb. Hətta nə iş görməli olduqları və bunun müqabilində nə qədər maliyyə vəsaiti almali olduqlarına da aydınlıq getirilib. Vəhədet partiyasının sədri Tahir Kərimli bizimle səhbətində müxalifətin feallaşmasının arxasında xarici maraqlı ünsürərin müyyən sıfarişlerinin dayandığını bildirdi. Qeyd etdi ki, müxalifət diqqəti cəlb etmek üçün aksiyalar keçirməyə cəhdər göstərəcək: "AXCP, Məsusat və "Milli Şura"nın liderleri sentyabr ayında aksiyalar keçirməyə cəhd etsələr də, onlara digər müxalifət partiyaları dəstək verməyəcək. Çünkü konstruktiv mövqeli əksər müxalifət partiyaları İ.Qəmberin, Ə.Kərimlinin və A.Hacılinin məkrili niyyətlərinin nədən qaynaqlandığını dərk edirlər. Bununla yanaşı, onların aksiya keçirmək üçün sosial bazaları da sıfır hədindədir".

"Yurdəş" Partiyasının sədri Mais Səfərli "Ses" qəzetine verdiyi açıqlamasında bil-

qeyri-mümkin olduğunu bildirib: "Ə.Kərimlinin 300 nəfərlik insan toplusuna "mənim xalqım" - deyə səslənişi, Cəmil Həsənlinin sanki bir milyonluq mitinqdə, nitq söyləyirmiş kimi, havaya girib kükrəməsi, gerçək bir fikrənə, eyni zamanda, psixi pozğunluğun nəticəsi kimi dəyərləndirilməlidir. Adıçə, insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həya olmalıdır ki, şəhərin düz mərkəzində təşkil olunan aksiyaya - üstəgəl icazəli ikən - 250 nəfərin yığılması, tində "Patron" tumu çırtlamasını "möhəşəm mitinq" adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Ə. Kərimli kimi avantürist edə bilərdi ki, elədi də".

Bir sözlə, faktlara istinadən demək olar ki, Məsusat başqanı müxalifətin sentyabr ayında kütłəvi aksiyalar keçirmək iddiası iddialardan uzağa gedə bilməyəcək. Yuxarıda qeyd etdiyimiz kimi, müxalifətin cəmiyyətə hazırkı mənfi imicini və sosial bazasının mövcud olmaması bu əminliyi bir qədər də möhkəmləndirir.

Müxalifətin fəaliyyəti ancaq milli maraqları satmağa hesablanıb. Bu baxımdan, belə müxalifət, haqlı olaraq, içtimai nifret və ittihama layiqdir. Dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin müxtəlif, həm də konkret səbəbləri var. Başlıcası hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələre Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini və etmələri, ölkənin milli mənənəfeyini özərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məram və məqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhlükələri və bu kimi səbəblərlə əlaqələndirmək olar. Qərbi dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlerin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündə düşməsiniň başlıca səbəbləri sırasına aid etmək olar.

Dağıdıcı müxalifətin pozuluşa və təxribatlara hesablanan siyaseti, bir daha onu deməyə əsas verir ki, onlar xalqa və dövlətə düşmən kəsiliblər. Yəni öz məkrili planlarını və eləcə də, xarici qüvvələrin pozuluşuna yönələn sıfarişləri yerinə yetirmək üçün şeytanla belə əməkdaşlıq münasibətləri qurmaqdən çəkinməzlər. Belə insan kütłəsi yalnız qınağa layiqdir ki, bunu da, haqlı olaraq, Azərbaycan xalqı müxalifətə nümayiş etdirir.

i.ƏLİYEV



Gürcüstan və Ermənistən çaylarıımızı çirkənləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Dəpartamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirkənlənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitoring həyata keçirib. Nazirliyin metbuat xidmetindən SİA-ya verilən məlumatə göre, avqust ayının II ongünülüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünülüyünə nisbətən 27.3 m3/san azalaraq 76.3 m3/san teşkil edib.

Monitoringin nəticələrinə əsasən Gürcüstan və Ermənistən ərazilərində təmizləmədən birbaşa su obyektlərinə axıdilan məisət tullantıları və sənaye müəssisələrinin çirkək sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdərinin normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkənləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.5, Ağstafaçayda 3.6, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Avqust ayının II ongünülüyündə aparılan monitoringlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.7, I Şahsevəndə 2.5, Bəhrəmtəpədə isə 2.2 dəfə YVQH-ni keçib. Mis birleşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.19-7.20 mg/l arasında olmaqla sanitər norma daxilində dəyişib.

Yeddi ayda Azərbaycan Ukraynadan 25,6 milyon dollarlıq siqaret alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Ukraynadan 25,6 milyon dollar məbləğində siqaret alıb. AZERTAC Ukrayna KİV-lərinin istinadla xəbər verir ki, hesabat dövründə siqaretin ən iri idxalçısı Yaponiya olub. Ukraynadan bu ölkəyə 37,2 milyon dollarlıq siqaret məhsulu ixrac edilib. Gürcüstan 28,9 milyon dollar, Azərbaycan isə 25,6 milyon dollar məbləğində siqaret, siqar və papiros məhsusları ixrac edib. Yanvar-iyulda siqaret idxalı 29,6 milyon dollar təşkil edib.

SİYASİ RAKURS

Əli Kərimli siyasi mancanaqda - faktlar və dəlillər bunu göstərir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin zaman-zaman "hakimiyətə iş birliliyi" barədə səslənən fikirlər etrafında müxtəlif siyasi mülahizələr səslənən də, onların bəziləri təsdiqini tapıb, bəziləri isə hələ də gizli olaraq qalmaqdadır. Belə ki, bu iddiaya daha dərindən yanaşma et-sək, sabiq cəbhəçi, AXCP-nin gənclər təşkilatının keçmiş üzvü Ruslan Başırılınin açıqlamaları diqqətdən yoxlanınmur. O, bununla bağlı bir faktı ortaya qoyaraq bildirib ki, Ə.Kərimli zamanında "papkadaşyan" Eldar Namazovla six əlaqələrdə olub.

Əbəs yere deyil ki, onlar bu gün eyni mövqedən - antidövlətçilik baxışından çıxış edirlər.

Bu arada Ə.Kərimlinin bənzər əməlləri barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun ötən ilin fevralında "Trend"ə verdiyi açıqlamasını xatırlatmaq yerinə düşərdi. O, bu iddialar barədə danışarkən bildirmişdi ki, həmin dövrlerdə (E.Namazovla da əlaqələr qurduğu zamanlarda-R.N.) Ə.Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib. Hətta S.Novruzov bir neçə dəfə həmin görüşlərin iştirakçısı olduğunu da açıqlamışdı (<https://az.trend.az/azerbaijan/politics/2490272.html>).

Xəyanət və satqınçılıq yolunu özünə "kredo" seçən siyasi dələduz

SİTAT: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Men şəxsən bu danışqların iştirakçısiyam və danışqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Ə.Kərimlinin bu əməllerinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə temsil olunur. Cəmil Həsənli, o dövrə AXCP-nin funksionerleri və hazırda deputat olanlardan da, bilavasitə bu danışqlarda iştirak edənlər var. Ə.Kərimli şəxsi mənafeyi namine ömrü boyu öz dostlarını və yoldaşlarını satmaqla meşğul olub".

Göründüyü kimi, əslində, AXCP sədrinin xisleti siyasi dələduzluq üzərində qurulmuş və o, zaman-zaman öz çirkin məqsədlərinə nail olmaqdan ötrü, hətta müxalifətdə ona mane ola biləcək insanların qarşısını almaq üçün xəyanət və satqınçılıq yolunu özüne "kredo" seçib. O da əbəs yere deyil ki, bu ənənə onda SSRİ dönmələrində mövcuddur. Məsələn, özüne "lider" hesab etdiyi mərhum Əbülfəz Elçibəyi müxtəlif iyrənc yollarla kənarlaşdırıb, hətta onun həyatına sui-qəsd etməsi də iddia olunan Ə.Kərimli, məhz öz "lideri" tərəfindən "komso molçu" ayaması ilə "mükafatlandırılmışdır". Bu, elə belə ayama deyildi və əsaslıca söykənirdi. Çünkü bu gün, bir çoxları da var ki, Ə.Kərimlini tələbə vaxtlarından tanımlar və həmin ərefələrdə onun anti-sovet çıxışları edənlər haqqında "KQB"yə çuğulluq etməsindən məlumatlıdır. Sonralar isə "KQB" onu digər bəlli məqsədləri üçün istifadə edib. Rəhmətlik Ə.Elçibəy isə bütün bunlardan, əlbətə ki, hələ olub.

"Heç bir vicdanlı siyasetçi öz sadəlövh elektoratını görünüşdə

bərbəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb, gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq, gedib Milli Məclisdə oturdu"

Daha bir amili xatırlayaq. Misal üçün, Siyavuş Novruzov sözügedən açıqlamasında Ə.Kərimlinin mənzil və millət vəkiliyyəti davası barədə maraqlı faktlara toxunmuşdu. XATIRLAYAQ: "Ə.Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşıye çıxmak istəyirəm. AXC 1992-ci ilde hakimiyətə gələndə, keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdiridi binanı qanunsuz zəbt edərək, öz feallarına paylamışdı. Belə məsələrdə her zaman çevik olan Əli Kərimli de oradan mənzil ələ keçirmişdi. 1993-cü ilde hakimiyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ilde isə Əli Kərimli Milli Məclisdə iştirak üçün həmin mənzilin qaytarılmasını hakimiyətə gizli danışqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünç tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünkü heç bir vicdanlı siyasetçi öz sadəlövh elektoratını görünüşdə bərbəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq, gedib Milli Məclisdə oturdu".

Elementar TƏRBİYƏSİZ!

S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: "Kimsə onun fikrinin eleyhinə çıxırsa, söz və fikir azadlığı irəli sürürse, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrləri neqarı da çox kəskin nifret bəsləyir və alt-dan-altdan mübarizə aparır, onlar haqqında xoşagelmez yazılar yazdırır. Yəni bütün halarda Ə.Kərimli öz silahdaşlarını satıb (!!!-R.N.). Hətta 2003-cü ilde prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkilde müraciət etmişdi ki, onu dəstəkleyəcək və öz namizədliyini irəli sürməyəcək. Nəcə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində deyək, "dilindən yazılı iltizam verib". Bu gün vaxtılı Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən, ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özünden yaşça qat-qat böyük olan bir insanın qarşısındaki elementar tərbiyəsizliyini özü üçün "piar" a çevirəcək qədər mənəviyyatsızdır. Yeni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fealiyyətdə müqəddəs dəyer tanımayan Ə.Kərimlinin, ümumiyyətə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafini satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yere bölünən dövrə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışqlara gedib. Mən bunun şahidiyəm, lazımlı olsa faktlarla və şahidlərlə sübuta yetirməyə hazırlam".

Əli İnsanovun "Yaşıl aptek" hədiyyəsi, Hüseyin Hüseynovun "Avtovağzala" direktor vəzifəsi peşkəsi,



"Dəli Kür" restoran-biznesi, ticarət obyektləri və daha nələr...nələr...

Yeni Siyavuş Novruzovun da fikirlerində kifayət qədər bəlli olur ki, bu gün Ə.Kərimlinin simasızlığı, partiyadaşlarına və düssərgədəki ideyadaşlarına xəyanəti uzun illərdir mövcuddur. Bu baxımdan, onun barəsində üzə çıxan digər bir faktı da nəzəre çatdırmaq olardı. Məsələn, hələ 1990-ci illərdə sabiq səhiyyə naziri, hazırda dövlətə qarşı xəyanət suçundan həbs cezası çəkən Əli İnsanov "Yaşıl Aptek"lər şəbəkəsinin böyük qismini adaşına hədiyyə etmişdi. Ə.İnsanov həbs olunan müddətə qədər Ə.Kərimlinin maliyyəlaşmasında iştirak edən şəxslərdəndir.

Bundan başqa, bir zamanlar "Azərvay-yol" Konserninin direktoru vəzifəsində çalışan Hüseyn Hüseynov o zaman yeni sayılan, "20 Yanvar" metrosunun yaxınlığında yerləşən "Avtovağzala" Ə.Kərimliyə çox yaxın bir şəxsi direktor təyin etmişdi. Həmin şəxs, nəinki Ə.Kərimliyə aylıq yardım edirdi, hətta on yaxın qohumlarına və "Azadlıq" qəzetində və saytında cızma-qaralar edən mirzəciklərinə də davamlı yüksək maddi dəstəklər göstərirdi. Misal üçün, köhnə "Avtovağzal"ın yanında fealiyyət göstərən "Dəli Kür" restoranını birbaşa Ə.Kərimlinin emisiyələri işlədib. Onu bu kommersiya sahəsində yönəldən də H.Hüseynov olub. Ətrafdakı ticarət obyektlərinə isə Ə.Kərimlinin cangudənləri nəzarət edirmiş.

Biz, buraya Ə.Kərimlinin bir neçə milyonluq bank maxinasiyalarını da əlavə edərək, onun sıraşı AXCP üzvləri üzərində siyasi biznes qurduğunu növbəti dəfə sübuta yetire bilərik!

Etirafa cürət edərsə, elektoratı ən yaxşı halda üzünə tüpürəcək

Beləliklə, bütün bunlar danılmaz faktlar olaraq qalmaqdadır və maraqlı da budur ki, AXCP sədri indi sosial şəbəkələrə çıxıb əldə etdiyi gelirleri həyəzcasına "alın teri", "vicdan amili", "bala maaşı" ilə qazandığını bəyan edir. Əlbette, indi o, dalana dırınbı və bu nağıllarını yenidən zombi dəstələrinə danişmağa başlayıb. Halbuki əsas reallıqları, əsl gerçəklilikləri xalqa açıqlayanlar uzun illər həyətlərinin ən mənalı vaxtlarını onurla "çürüdənlər" etiraf edirlər - müavinləri, canğırənləri və s. Maraqlıdır, niyə Ə.Kərimli birçə dəfə olsa, ortaya çıxıb bu ittihamların hamisini olmasa belə, yarısını etiraf etmək gücünü özündə tapmir? Bir haldə ki, o, böyük şəxsiyyət qarşısında ayağa durmadığını lovğa-lovğa deyirse, buyursun, öz cürətini yene göstərsin!

Rövşən NURƏDDİNOĞLU
P.S. Belə debil və aşağı tiplərin cürəti olmayıb, yoxdur və olmayıcaq da. Çünkü Ə.Kərimli də yaxşı bilir ki, həqiqətləri açıb, etiraflar edərsə, olan-qalan elektoratı, ən yaxşı halda, onun üzünə tüpürüb, laxlayan qapılarını simasız sıfətinə çırpacaq.

"Siyasi məhbəs"

siyahısı uğrunda savaş
Xədicə İsmayıll - Əli Kərimli qarşısında yenidən qızışdı

Zaman-zaman Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əxlaqa, mənəviyyata sığmayan siyaseti her zaman müşahidə olunub. Çünkü bir ağacdə oturub, min будаји silkəleyən AXCP sədrinin işi-gücü ictimai rəyde özünəsəx iyrənəcə obraz yaratmaq olub ki, normal düşüncəli ictimaiyyət daim belə addımı pisləyib. Xəyanətkarlıq imicinə sadiq qalan Ə.Kərimli də "Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayılla "siyasi məhbəs" siyahısı uğrunda gedən savaşı yenidən qızışdırmasının onun, həqiqətən də, mənəviyyatsız olduğunu bir daha təsdiqləyir. Belə ki, davalarını sosial şəbəkə vasitəsilə tehqir və söyüşlərlə davam etdirən bu fərdlər, görəsən, seckilərə rəfəsi yenidən "siyasi məhbəs" məsələsini niye gündəmə gətirirlər. Cavab bəlliidir. Çünkü "siyasi məhbəs" siyahısı məsəlesi, bilavasitə Qərbədən idarə olunur və burada da, müəyyən ikitirəliklər yaşanmaqdadır. Bir tərəf X.İsmayıllı, digər tərəf isə Ə.Kərimli maliyyələşdirərək, Azərbaycan əleyhinə qurduqları planlı maraqlarını yürütməyə çalışır.

Xədicə İsmayıllı:
"Ə.Kərimli-C.Həsənli ağılsızlar cütlüyüdür"

Bu arada, həmçinin onu da xatırlatmaq, yerinə düşərdi ki, sözügedən tərəflər arasında "siyasi məhbəs" savaşını başlayarken, ilk gülləni, məhz X.İsmayıllı atmışdı. O, Ə.Kərimli C.Həsənlini ağılsızlar cütlüyü adlandırdı və qarşı tərəfə sona qədər savaş aparacağıını, özü tərəfindən hazırlanmış "siyasi məhbəs" siyahısını erməni lobisi təlimatları əsasında fealiyyət göstərən Qərb təşkilatlarından keçirəcəyini iddia qismində irəli sürür və bu gün də öz fikrində qaldığını bildirir.

X.İsmayıllı, həmçinin, onu da vurğulayıb ki, Ə.Kərimli-C.Həsənli təmsil olunduqları siyasi arenada heç bir ugura imza atı bilməyib və bundan sonra də atı bilməyəcək: "Bu gün müxalifet düssərgəsi ən ağır dövrünü yaşayır və indi də bu ağılsızlar, siyaseti bir kənara qoyaraq, "hüquq müdafiəçiləri"nin işlərinə qarışır".

Yeni X.İsmayıllı demək istəyib ki, onlar "hüquq müdafiəçilərinə" pul qazanmağa imkan vermirlər.

Əli Kərimli həm də oğrudur

X.İsmayıllı Ə.Kərimlinin başqa xüsusiyyətlərini de ortaya ataraq, onun-bunu qazanından əppəyini ogurladığını da bildirib: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamisini dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın..."

X.İsmayıllı, həmçinin, dönen-dönen xəbərdarlıq edərək, Ə.Kərimli ilə mübarizəsinə axıra qədər davam etdirəcəyini bildirib: "Axıra qədər Ə.Kərimli kimi oğrularla mübarizəsi davam etdirəcəyəm və bu ağılsızların siyasi meydanda zamanları çıxan tükənib, sadəcə, dava pul davasıdır. Pul davalarının axıları isə heç vaxt yaxşı qurtarmır..."

Rəfiqə HÜSEYNOVA

Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika kimi

Azərbaycan Xalq Cumhuriyyəti İstiqlal Bəyannaməsi prinsipləri nə sadiq qalaraq:

- Ölkənin ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini qoruyub-saxlamaq;
- İnsan haqlarının müdafiə olunduğu hüquqi-demokratik dövlət yaratmaq;
- Qanunvericilik, icra və məhkəmə hakimiyəti qollarını formalaşdırması yolunu tutdu.

Azərbaycan tədqiqatçısı Yaqub Mahmudov AXC-nin demokratik, tolerant parlamentli respublika kimi fəaliyyətindən bəhs edərək yazır: "Tarixdən məlumdur ki, 1918-ci ilin mart soyqırımindan hələ vur-tut yarımlı keçməsinə baxmayaraq, Azərbaycan Parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı.

O zamanki tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına ne qəder dərin hörmətlə yanaşmasına əyani sübutdur. Azərbaycan əhalisine müraciətdə bildirilirdi ki, azlıqda qalan millətlərin və məmlekətin vilayətlərinin də nümayəndələri təmsil olunaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddərəti ni həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

1918-ci il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalasdırılmış ilk parlament idi. Parlamentin açılışında Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fealiyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında hökumətin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Hökumətin təşkilini yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski palamentdə öz programı ilə çıxışında yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin programını qəbul edəcək, F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fealiyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibret dərslərindən biri budur ki, cümhuriyyət xadimlərinin bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilər 21, rusları isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fealiyyət göstəran Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsi le "Vahid və bölgünməz Rusiya"nın parçalanmasına yol açlığı

fürsət "Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı" və Azərbaycan Parlamentini boykot etmək barədə qərar qəbul etdi. Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu".

Y.Mahmudov yazır: "O zamanki tariximizin digər mühüm ibret dərslərindən biri də budur ki, həmin dövrə Azərbaycanın müstəqilliyi ilə barişa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə, həmişə Azərbaycan dövlətçiliyinə qarşı xəyanət mövqeyindən çıxış etdilər.


Bundan əlavə, ölkədə ali hakimiyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentde 11 fraksiya və qrupun fealiyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi engel törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlerinin mehdud fraksiya və qrup mənafələrini ümummilli mənafələrdən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mafeyini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəliyin açılması barədə qərar qəbul edilməsinə nail olmuş, néhayət, Qırımızı Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fealiyyəti ərzində, o cümlədən, 17 aylıq aramsız fealiyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də, parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur". Y.Mahmudovun fikrincə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövredən ibarət: birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fealiyyət göstərən və 44 nəfər müsəlman-türk deputatdan ibaret olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmək və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həllədici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişinin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbay-

can demokratiyası və parlamentizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq, bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birləikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fealiyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayıaraq, Müəssisələr Məclisi çağırılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyəti Müvəqqəti Hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdüdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fealiyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssisələr Məclisinin - geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fealiyyətini dayandırdı. Beleliklə, Azərbaycan Parlamenti öz fealiyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fealiyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr ve ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-de, son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrde Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nezərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub-saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalasdırılmasına yönəlmüşdi.

Birinci Dünya müharibəsinə böyük dövlətlərin dünyası böülüsdürmək uğrunda mübarizəsinin həllədici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fealiyyət göstərən Azərbaycan Parlamenti öz fealiyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub-saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütlevi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütlevi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycanda ali qanunverici orqanın yaradılması haqqında qanunda Təkpalatalı Parlament (parlamən, məclisi-mebusan da deyirdilər) 120 deputat seçiləməli idi:

- 2,75 milyonluq ümumi əhalidən;
- əlavə 36 nümayəndənin
- * 5 nəfəri Bakıdan;
- * 2 nəfəri Göyçaydan;
- * 2 nəfəri Cavadan;
- * 3 nəfəri Qubadan;
- * 2 nəfəri Lənkərandan;
- * 2 nəfəri Şamaxidan;
- * 2 nəfəri Əreşdən;
- * 1 nəfəri Qazaxdan;
- * 1 nəfəri Cəbrayıldan;
- * 3 nəfəri keçmiş İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur və Ordubadan)

* 1 nəfəri isə Tiflis quberniyasının Azərbaycan hissəsindən (Borçalıdan) seçiləmeli idi.

Ölkə əhalisinin çoxmilletli tərkibi nəzərə alınaraq, ermənilər (sayları 500 min nəfər idi) gələcək parlamentdə 21 yer ayrılırdı. Gəncə, Şuşa və Bakıda olan erməni milli komitələri, müvafiq olaraq, 8; 8 və 5 nümayəndə göndərə bilərdi. Bakıda olan Rus Milli Şurasına 10 yer ayrılırdı. (Ruslar 230 min nəfər idilər). Milili azlıqlardan almanın, yəhudilər, gürcü və polyaklara-hərəsini bir nümayəndə seçib, parlamente göndərmək hüququ verilirdi.

Bakı Həmkarlar Təşkilatı 3, Bakı Neft Sənayeçiləri Şurası və Ticaret-Sənaye İttifaqı 2 nümayənde kürsüsüne malik idi. Nümayəndələr birbaşa və qapalı seçile bilərdilər. Qadınlara da, is-

lam aləmində ilk dəfə olaraq, seçib-seçilmək hüququ verilirdi.

Parlament haqqındaki bu qanunun elan edilməsindən sonra Bakıda siyasi mübarizə son dərəcə kəskinleşdi. Xüsüsən, Azərbaycanda məskunlaşan qeyri-yerli əhali bu qanunu düşməncəsinə qarşılıdı. Həmin münasibət dekabrın əvvəllerində Bakıda bir sıra siyasi partiyaların nümayəndələrindən ibarət "Demokratik müşavirə" deyilən yığıncaqlarda özünü göstərdi.

Müşavirədə iştirak edən eser (Saakyan), menşevik (Baqaturov), bund (Blumsteyn) partiyalarının və həmkarlar ittifaqları şurasının nümayəndələri (Kojanni, Roxlin) qəti surətdə Azərbaycan istiqlalı prinsepə qarşı çıxb, Parlamentin yaranmasını "böyük, bölmənəz Rusiyaya qarşı xəyanət" kimi qiymətləndirdilər. Məqaləni AMEA-nun müxbir üzvü, professor Y.Mahmudovun sözleri ilə bitirmək istərdik: "Azərbaycan xalqının tarixinde ilk Parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqi, o cümlədən, türk-islam dünyasında ilk demokratik-hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin, qarşısına qoyduğu məqsəd və vəzifelərə görə də, Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırıdı".

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Əziyyət çəkmədən arıqlamaq üçün bu yazını mütləq oxuyun!

Britaniyalı alimlər acliq çəkmədən arıqlamağın sərni siqayıblar. Mütəxəssislərə görə, qidanı diqqətlə çeynəmək vərdişi kalorinin müsbət mənimənləməsi nə kömək edir. Əger hər bir tike 30 saniyə çeynənərsə, bu, çəkinin itirilməsi ilə nəticələnər.

Belə ki, yeməyi daha çox çeynəyən adamlar az yeyir və şam yeməyindən asanlıqla imtina edə bilirlər. Bu fakt aparılan təcrübə zamanı müəyyən edilib. Belə ki, təcrübə iştirakçıları üç qrupa bölündür. Birinci qrup yeməyi adət etdiyi rejimdə, ikinci qrup on saniyə ərzində çeynəyib, üçüncü qrup isə növbəti tikəni ududan sonra 30 saniyə fasilə verib. Məlum olub ki, qidanı yarımla dəqiqə çeynəyənlər axşam acliq hiss etməyiblər. Alimlər, həmçinin diqqətlə çeynəmə zamanı insanın əlavə kaloriləri itiriyini de öyrənilərlər. Lakin onu da qeyd etmək lazımdır ki, belə rejimdə qidalanma zamanı dadbılme hissəsi xeyli kütləşir. Yeri gəlmışkən, bu yaxınlarda aparılan araşdırma hansı etalonun ideala yaxın olduğunu müəyyənmişdir. Belə ki, etalon qadınların boyu 170 santimetr, çəkisi isə 77 kilogram olmalıdır. Boy və çəki arasındaki bu nisbətə sağlam həyat tərzi keçirmək və tam şəkildə qidalanmaqla nail olmaq mümkündür.

Ömrüniüzü 20 il uzatmaq istəyirsinizsə...

Amerikalı tədqiqatçılar əmindirlər ki, planetimizdəki canlı organizmlərin qəbul etdiyi qidanın miqdarı ilə onların ömrünün uzunuğu arasında müəyyən əlaqə vardır. İnsanın ömrünün uzunuğu məsəlesi alımların çoxunu narahat edir. Amerikalı mütəxəssislər drozofil milçəkləri və laboratoriya sıçovulları üzərində aparılmış təcrübələrə əsasən (qeyd edək ki, bu canlıların genləri insan genləri ilə 60 faiz üstü dərəcədə) bu qənaəətə gəlmişlər ki, sıçovulların qida rasionu azaldıldıqda bu heyvanlar 30-40 faiz çox yaşayır. Bu göstəricini insanlara tətbiq etsək, o deməkdir ki, insanın ömrünü 20 il artırmaq olar.

Milçəklər üzərində təcrübədə də eyni nəticə alınıb. Alımlar milçəklər üçün pəhriz və müəyyən dərmanlar tətbiq etməklə həm gəmircilərin, həm də drozofillərin ömrünü uzatmağa nail olublar. Tədqiqatçılar güman edirlər ki, qəbul edilən qidanın miqdarı və ömrün uzunuğu arasında qarşılıqlı əks əlaqə bütün organizmlər üçün eynidir və bu mənada insan da istisna deyildir.

Müsəir cəmiyyətdə insanların qəbul etdiyi qidanın çoxunun qeyri-təbii və gərəksiz olmasını nəzərə alsaq, yeməyin miqdarnın 40 faiz azaldılması o qədər də qorxulu deyildir. Alımlar çoxdan bildirlər ki, orta statistik şəhər sakınının həyat tərzi yetərinə mütəhərrrik olmadıqdan, onun prinsip etibarilə yalnız adət üzrə qəbul etdiyi yeməyin tərkibindəki kaloriləre ehtiyac yoxdur. Britaniyalı genetik alım Frensis Eşkroft bildirir ki, hər bir insan həftədə heç olmasa bir gün ac qalmalıdır. Lakin bircə günlük də olsa, acliq keçirməyi qərara almazdan əvvəl, hökmən həkimlə məsləhətləşmək lazımdır. Əger həkim bunun üçün əks göstərici aşkar etməzsə, həftədə bir gün ac qalmaq hesabına həm ömrü uzatmaq, həm də daha sağlam olmaq mümkündür.

Gözləri kompüterdən qorumaq üçün bu qaydalara riayət edin

Dünya əhalisinin eksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmada heç də haqsız deyillər əslində. Meslehdər.com bildirir ki, göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruğu, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır. Bəs bu təsirləri nece minimuma endirmək olar?

Ara vermək. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran karşısındakı oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 2-3 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayğımasını təmin edir.

Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalının ki, ekran dik formada, yeni size paralel olsun.

Ses

Son sahifə

22 avqust

Azərbaycanın cüdo üzrə milli komandası universiadada aktivitədən daha bir medal yazdırıb

Təyapeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarının ikinci gündə milli komandamız aktivitədən daha bir medal yazdırıb. AZERTAC xəbər verir ki, ölkəmiz 90 kilogram çəki dərəcəsində təmsil edən Firudin Daşəsov yarışda universiadadan bürünc medalına layiq görüldü.



Yarışlarda 1/16 final mərhələsindən başlayan cüdoçumuz müvafiq olaraq Kolumbiya və İtaliya idmançılarını mübarizədən kənarlaşdırıb da, dördəbir finalda Yaponiya təmsilçisi ilə görüşdə məğlub olub. Bürünc medal uğrunda görüşdə idmançılarımız Çexiya, Latviya və Qazaxıstan cüdoçularına qalib gələrək yarışda üçüncü yeri tutub. Turnirin ilk gündə Azərbaycan idmançısı Zelim Kotsoyev (100 kq) universiadadan qızıl medalını qazanıb.



"Kopenhagen"- "Qarabağ" matçını ispaniyalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Şampiyonlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Kopenhagen" (Danimarka)-"Qarabağ" (Ağdam) matçının təyinatları açıqlanıb. AZERTAC xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakımı məşhur Alberto Undiano Mallenco olacaq. Ona həmyerililəri Roberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcəklər. Əlavə hakim köməkçiləri Alexandre Xose Enandes və Xose Mariya Sanches Martines olacaqlar. Dördüncü hakim funksiyasını Diego Barbero Sevilya yerinə yetirəcək. Matçın hakim-inspektoru italiyalı Alfredo Trentalange, UEFA nümayəndəsi şotlandiyalı Alan Makridir.



Elxan Abdullayev dünən "Neftçi"nin baş məşqçisi vəzifəsində istifa verib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. İstifa ərizəsi ilə "Neftçi" PFK-nin rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib. "Neftçi" PFK Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edib, ona gelecek işlərində uğurlar arzulayıb. Qeyd edək ki, bu ilin mayın 4-də azarkeşlərin baş məşqçinin istefasını tələb etməsinə baxma-yaraq, "Neftçi" rəsmi saytı vasitəsi ilə E.Abdullayevlə yeni 3 illik müqavilə imzaladığını açıqlamışdı. Xatırladaq ki, Elxan Abdullayevin rəhbərliyi altında "ağ-qaralar" ötən mövsüm Premyer Liqada 7-ci yeri tutub və ölkə kubokunun yarımfinalında "Qarabağ" auduzaraq avrokuboklara qatılıb bilməyib. Bu mövsüm isə onun rəhbərliyi altında "Neftçi" keçirdiyi her iki matçda - əvvəlcə lider "Qarabağ", sonra isə debütant "Səbail"ə məğlub olub.



"Antalyaspor" "Mançester Siti"nin futbolçusu Samir Nəsri ni transfer edib. Türkiye klubunun resmi saytında yer alan xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də oynayan Nəsri ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Azərbaycanlı peşəkar boksçu Moskvada çıxış edəcək

Pazartıların əvvəlində Moskvada MMA üzrə peşəkarlar arasında turnir keçiriləcək. Turnirdə 20 yaşı Tahir Abdullayev də çıxış edəcək. AZERTAC xəbər verir ki, sentyabrın 9-na təyin edilmiş görüşdə Tahir Abdullayevin rəqibi 26 yaşı Rusiya nümayəndəsi Aleksey Baliberdin olacaq. MMA üzrə üçüncü beynəlxalq "ORION FIGHTING GLOBAL" turnirində Tahir Abdullayev 77 kq çəki dərəcəsində çıxış edəcək. "Tank" ləqəbli Azərbaycan döyüşçüsünün aktivində 4 qələbə var. Tahir peşəkar ringdə ilk döyüşünü 2015-ci il aprelin 6-da keçirib.



Tiraj: 5500

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətəb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilir.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələrin
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətə AzəRTAC, SIA, APA və AZADİNFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.